


ВƏHRAM BAĞIRZADƏ

SUSA

usaqlar üçün



• BƏHRAM BAÇIRZADƏ

Şuşa

şəhər üçün



Azərbaycan Mədəni
Muzeyi



PH PARKET HOUSE

ŞUŞANIN TARİXİ

1693-cü ildə Qarabağın kubar bir ailəsində bir oğlan uşağı doğuldu. Onun adını Pənahlı bay Cavanşir qoydular. Bu oğlan böyük bir neçə onillikdə casus döyüşçü və müdrük siyasetçi kimi tanınacaq. Qarabağın ilk xanı olacaq və 1750-ci ildə Şuşa şəhərinin təriyəsinə çevrilən bir qala tikdirməyə başlayacaqdı. Qala üçün yer təsadüfən seçilməmişdi – hündür, əlqatmaz qayalar Şuşanı düşmənlərdən etibarlı şəkildə qoruyardı. Pənahlı xan Şuşa qalasını tikdirmək üçün Azərbaycanın hər yerindən ən yaxşı memar və sənətkarları dəvət etmişdi.

Bir neçə ilə uca qayanın üstündə xan sarayı, evləri, məscidləri, hamamları, karvansaraları olan bütöv bir şəhər yarandı. Qalanın bir az aralıda əs möhtəşəm xan bağı salındı. Qarabağ xanlığının paytaxtı olan gözəl Şuşanın tarixi belə başlanmışdı...





SU KƏMƏRİ

Şuşa Azərbaycanın kanalizasiya sistemi olan tak-tük şəhərlərindən biri idi. Ancaq şəhər sakinləri içmali suyu evlərinə quyulardan daşimalı və ya çaylardan toplayıb şəhərə gətirən satıcılarından almıştı. Buna görə də xan qızı Xurşidbanu Natavan şuşalıların hayatını asanlaşdırmaq üçün 1871-ci ildə öz hesabına şəhərə ilk su kəməri çəkdirdi. Beləliklə, Xan sarayı və şəhərin yuxarı hissəsindəki yeraltı hovuzlar çıxan gözlənilən su ilə dolduruldu. Üzərində əsər kiçik, gözəl evlər tikildi. İyirmi il sonra əsər başqa bir zəngin Şuşa sakini dəha bir su kəməri çəkdirdi və məscidlərin və ya hamamların yanında yerləşmiş otuza yaxın yeraltı hovuz tikdi.


RASTA BAZAR

Hər şəhərin öz əsas küçəsi var. Şuşanın əsas küçəsi isə Rasta bazarıdır. Şəhərin ən yaxşı mağazaları burada yerləşir və həmçən adamla dolu olurdu. Saticılardan və alıcıların istidən və ya soyuqdan aziyət çəkməməsi üçün küçənin hər iki tərəfində daş səki tikilmiş, ağaclar əkilmüşdi. Rasta bazar küçəsində şuşalılar istadıkları hər şeyi ala bilirdilər – parça, ipak, zinat əşyaları, dəbdəbəli xalçalar, qab-qacaq, silah... Bütün bunları tacirlər dünyadan alıb Şuşaya gətirirdilər.





ŞUŞA QALASI

Şuşa qalası yarımdairəvi qüllələri olan hündür və möhkəm divarlarla əhatə olunmuşdu. Qalaya yalnız "Ağoğlan qapısı", "Irəvan qapısı" və şəhərin əsas girişi olan "Ganca qapısı" adlanan qapılardan daxil olmaq mümkün idi. Gecələr kənar şəxslərin şəhərə gire bilməməsi üçün qapılar bağlanır, gündüzlər isə səyyahlar və Şuşaya et, tərəvəz, meyvə, göyərti, su və digər mallar gətirən kənd əhalisi üçün açılırdı. Qalanın içərisində əvvəlcə Qarabağ xanının sarayı, daha sonra isə onun oğulları üçün saraylar ucaldıldı. Sakinlər üçün daşdan yaşayış evləri tikildi ki, bu evlər da birləikdə mahallalar əmələ gatıldı. Şuşada on yeddi məhəllə var idi – doqquz aşağı məhəllə: Qurdalar, Seyidli, Quyuluq, Dördlər qurdu, Hacı Yusifli, Dörd Cinar, Cöl qala, Culfalar, Çuxur. Səkkiz yuxarı məhəllə isə belə adlanırdı: Merdinli, Saath, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı və Təzə. Hər bir məhəllənin kiçik bir meydanı olan markazi var idi. Burada məscid, mədrəsa, bulaq, hamam, ticarət sıraları və karavansaralar tikilmişdi. Bir çox şəxslərinin evi daşdan gözəl naxışlar və rangbərəng səbəkərlər bəzədilmişdi. Şuşada insanları isti yay günasından qoruyan çoxlu ağac ekilmişdi. Küçələr və səkilər çay daşları və daş lövhələrlə üzlənmişdi. Bu səbəbdən də şəhərin küçələri və meydanları həmişa çox təmiz olardı.



BULAQLAR

Şuşa Azərbaycanın ən gözəl yerlərindən birində yerləşir. Burada təbiət ilin iştanılan vaxtında gözəldir: çiçəklənən meyva bağları, yaşıl çəmənliliklər, uca, qırıurlu dağlar, quşların və heyvanlarının yaşadığı six meşələr və çoxlu müxtəlif çay və bulaqlar... Şuşada Turşu, İsa bulağı, Səkinə bulağı, İstibulaq, Soyubulaq, Çarixbulaq, Saksibulaq, Qırxbulaq, Yüzbulaq kimi məşhur bulaqlar var. Onların hər birinin adı musiqi kimi səslənir! Bu bulaqlar suşalılara ləzzətli və bühlür kimi saf su bəxş edirdi.



HAMAMLAR

Hamam azərbaycanlıların həyatında həmişə çox vacib rol oynamışdır. Ənənəyə görə, kişilər və qadınlar hamamı eyni gündə deyil, fərqli günlərdə ziyarət edirdilər. İnsanlar buraya yalnız çimmək üçün gəlmirdi. Hamam hər kəsin çoxsaylı su prosedurlarından sonra uzun müddət səhbətləşdikləri yer idi. Kişi burada iş məsələlərini hall edir, ticarət sövdələşmələri aparır, qadınlar isə son ailə xəborlərini müzakirə edir və övladları üçün adaxlı axtarırlar. Şuşadakı hər bir mahallənin öz hamamı var idi. "Şirin su" Şuşada əsas hamam sayılırdı. Şəhərdəki ilk hamamlardan biri isə Əbdüll Səməd bay tərəfindən tikilmişdi. Şuşalılar onu o qədər çox sevdiyər ki, hatta öz məhəllələrindən birinə onun şərəfinə "Hamamqabağı məhəlləsi" adını verdi. İndiyə qədər Tarix muzeyində Şuşa sakinlərinin hamamda istifadə etdikləri qədim əşyalar – yaxalanmaq üçün kasalar, dolçalar, qadınların içində xına, basma, atır gətirdikləri və cimərkən ziynət əşyalarını saxladıqları xüsusi sandıqlar qorunub saxlanılır. Hamamların, demək olar ki, hamısı həm xaricdən, həm də daxildən çox gözəl divar rəsmləri ilə bəzədilmişdi. Bəzən Şuşa hamamları hamamlanmağa gölənlər üçün bağlanır, yerli kişilərin gücləşəcəsina çevrilirdi.





KARVANSARALAR

Şuşa qalası tikildikdən sonra tez bir zamanda içərisində karvansaralar amala gəldi. Sayyahların, zəvvarların və tacirlərin qaldığı böyük, möhkəm binalar belə adlandırılırdı. Şuşa karvansaralarının, demək olar ki, hamisi ikimərtəbəli idi. Birinci mərtəbədə tacirlərin mallarını daşıdıgi dəvələr, atlar və ulaqlar üçün tövlələr, həmçinin mağazalar və emalatxanalar var idi. Ikinci mərtəbədə səyyahların yaşadığı otaqlar yerləşirdi.

Şuşada on məşhur karvansara Məşədi Şükür Mirsiyab oğlunun karvansarası idi. Bu tikili XIX əsrin sonunda məşhur Şuşa memarı Səfi xan Qarabağı tərəfindən tikilmişdi. Bu, mehmanxanası, kiçik məscidi və bir çox müxtəlif dükənləri olan böyük daş bina idi. Şuşa karvansaralarında Rusiya və İran, Türkiyə və İraq, Hindistan və Qafqaz şəhərlərindən gəlmiş tacirlər qalırdılar.

Şuşada daha nə ticarəti yox idi – quru meyvələr, qoz-fındıq, şəkər, qalyan üçün tütün, ədvayıyat, qızıl tıkməli sadə və bahalı parçalar, dəmir, silah, evləri işçiləndirməq üçün kerosin, qızıl və gümüş, qiymətli daşlar, xalçalar...

ŞUŞA XALÇALARI




Azərbaycanlıların hayatı xalçalar həmişə əhəmiyyətli yer tutmuşdur. Məscidlərdə, evlərdə, xan saraylarında və karvansaralarda döşəmələr xalçalar sərliir, onların üstündə oturur, yemək yeyir, qonaqlarla ünsiyyət qururdular. Müxtəlif süjetlər əsasında toxunmuş ən böyük, ən gözəl və bahalı xalçalar isə divarlardan asılır və evin asas bazayına çevrilirdi.

Şuşada xalçalara həmişə xüsusi münasibət olub, çünki qarabağlılar onların ornament və naxışlarla ifadə edilmiş möğam olduğunu düşünürdülər. Bundan başqa, xalçalardan at və dəvə üçün çul, yəhər, ticarətçilərin və səyyahların aşyalarını daşımaq üçün xurcun tikilirdi. Şuşalılar hətta duzu da xüsusi xalça torbalarda – cüvallarda saxlayırdılar! Əlbəttə ki, xalça toxuyan ustalar Şuşa sakınlarının evdə və ya məsciddə üstündə dua etdikləri canamazların hazırlanmasına ürək qoyur və istedadla yanaşırırdılar. Ümumiyyətlə, Şuşa xalçacıları ustalıqları ilə bütün dünyada məşhurdurlar, buna görə də bu gün Şuşa xalçalarına Avropa və Amerikanın ən yaxşı müzeylərində – Ermitajda, Luvrda, eləcə də Amerika prezidentinin işlədiyi Ağ Evdə və Roma Papasının yaşadığı Vatikanda rast gəlmək olar.

QARABAĞ ATLARI

Qarabağ atları qədim dövrlərdən bəri bütün müsəlman ölkələrində, o cümlədən Avropada və Rusiyada məşhur idi. Bu atlar qeyri-adı gözəlliyyə və gücə malik idi. Onları görən hər kəs heyran qalırdı.

Bələ rəvayat edirlər ki, XVIII əsrdə böyük sərkərdə Nadir şah Əfşar Hindistana yürüş etməyə hazırlaşmış. O dövrlərdə bu cür yürüşlər üçün çoxlu at lazım olurdu. Buna görə də Nadir şah Qarabağda ilk at zavodları yaradır və oraya Qarabağ atları ilə cütləşən cins arəb və türkman atları göndərir. Ölümündən sonra Nadir şahın işini Qarabağ xanları Panahali xan və oğlu İbrahimxalil xan davam etdirir. Ümumiyyətə, İbrahimxalil xanın hakimiyəti illərində Şuşa ətrafında bir çox at zavodları meydana gəlib və ilda iki dəfə Cıdır düzü meydanda bütün Şərqdə məşhur olan xüsusi yarışlar keçirilib. Bu yarışlara dönyanın bir çox ölkəsindən qonaqlar və alıcılar galırdı.



ÇOVQAN

Çovqan çox qədim bir oyun növüdür. Qaydaları sadadır, şəhər meydannı və ya sahaya yollanan iki atlı komanda çovqan adlı xüsusi çubuqlarla topu rəqib qapısına vurmağa çalışır. O da maraqlıdır ki, uzun əsrlərdən sonra bu oyunu görən ingilisler onu o qədər bayanıblar ki, özləri də oynamaga başlayıblar. Bu gün Ingiltərədə qox məşhur olan bu oyuna polo deyilir. Çovqan azərbaycanlıların sevimli oyunu idi. Hətta qadınların da çovqan oynaması mümkündü idi. Şuşada da bu oyunu çox sevirdilər. 2016-ci ildə dünya şöhrəti Azərbaycan rəssamı Səkit Məmmədov Qarabağ atlarının çovqan oynadığını aks etdirən "Cıdır düzü" tablosunu çəkərək Böyük Britaniya kralıçası II Yelizavetaya hədiyyə etmişdir. Bu gün bu əsər onun Vindzor sarayında asılıb.





CİDIR DÜZÜ

Şuşaların an sevimli istirahət yerlərindən biri Cidir düzü idi. Qarabağ xanının sarayında zorxana, yəni idman yarışlarının keçirilməsi üçün yer olsa da, hava yaxşı olduqda şuşalar çovqan oynamaq, pəhlavanların güloşunu izləmək və ya at yarışları keçirmək üçün mütləq Cidir düzüne gedirdilər. Atları çox sevən İbrahimxalıl xanın dövründə yarışlar həftə keçirilirdi. İldə iki dəfə isə Böyük xan yarışlarını izləmək üçün müxtəlif şəhərlər və ölkələrdən Şuşaya çoxlu qonaq galırdı. Bu yarışlar yalnız atlar arasında deyil, həm də dəvələr arasında keçirilirdi.

Ancaq Cidir düzündə yalnız idman və atçılıq yarışları olmurdur. Musiqi və adəbiyyat həvəskarları buraya toplaşaraq məclisler taşkil edirdilər. Bayram günlərində kəndirbazları, sənətçilərin və oyunbazların çıxışlarını izləmək üçün bütün şəhər Cidir düzüne toplaşır. Şuşalar Suşanın Aşağı meydanında istirahət etməyi çox sevir, xoruz və keçilərin döyüşünü həvəslə izləyirdilər. Bütün bu bayramlar adətan şəhər musiqi sadaları altında və şad yanaklıla keçirirdi. Sonra şəhər sakinləri çox ləzzətli yemaklardan ibarət ziyaflər taşkil edirdilər.

"CİDIR DÜZÜ"
SAKİT MƏMMƏDOV (2016)



ŞUŞANIN ZİNƏT ƏŞYALARI

Bütün Şərqi qadınları kimi, Şuşa qadınları da bəzək əşyalarını çox sevirdilər. Onlar üçün bu bəzək əşyalarını qızıl, gümüş və qiymətli daş-qaslardan bacarıqlı Şuşa zərgərləri hazırlayırdılar. Tiara, boyunbağı, bilərzik, sırga, üzük, qızıl və ya gümüşdən böyük hacmli komərlər almaz, inci, yaqut, zümrüd və firuzə ilə bəzəldilirdi. Bu daşları Şuşaya İran, Hindistan və digər ölkələrdən gatırıldılar. O dövrlərdə Şuşa qadınlarının necə gözəl bəzək əşyaları taxdiğini köhnə fotosəkillərdə açıq-aydın görmək mümkündür.

XARİBÜLBÜL

Ecazkar gözəlliyyə malik olan bu çiçək yalnız Şuşada bitir! Budanın qonmuş bülbülə oxşadığı üçün onu belə adlandırırlar. Bu çiçək Şuşanın və Qarabağın simvoluna çevrilmişdir. Onun barəsində rəvayətlər danışılır, şeirlər yazılır, mahnular bəstələnir, rəsmələr çəkilir. Xaribbülbülün şəklinə Qarabağ xalçalarının ornamentlərinə də rast gəlmək olar.



ŞUŞA MƏTBƏXİ

Şuşalılar Azərbaycanın digər sakinləri kimi ləzzətli yeməkləri sevir və yaxşı bisirməyi bacarırdılar. Şuşada arzuladığın hər şey var idi! Təzə, zərif quzu ətindən növbənöv kabablar hazırlanır. Şəhər camaati quş ətindən hazırlanmış yeməkləri da sevir, çay balığına üstünlük verirdilər. Axi Şuşada dəniz yox idi... Amma tartamız suyu olan çaylar var idi. Bostanlarda müxtəlif tərəvəzler yetişdirilirdi. Təravətli gøy-göyərti isə yaşıl çəmənliliklərdən yığıldı. Demək olar ki, hər bir Şuşa sakininin evinin həyatında meyvə bağı var idi. Bu meyvalardan mürəbbələr bisirir və qurudurdular. Qoz-fındıq, bal, süd, çörək, lavaş, ləzzətli qoynuq pendiri, müxtəlif şirniyyatlar, çay və əlbəttə ki, plov şəhər sakinlərinin hər zaman yedikləri adı yeməklər idi. Şuşa plovu Azərbaycan plovları içərisində xüsusi ləzzətə malikdir. Ümumiyyətla, Azərbaycanın hər şəhərinin öz plov hazırlamaq resepti var. Xörəklər süfrəyə mis, qalay, keramika və çini qablardada veriliirdi.



SAATLİ MƏSCİDİ

Şuşadakı bu məscid XIX əsrin sonunda Şuşa memarı Kərbəlayı Səfi xan Qarabağı tərəfindən tikilmişdi. Onun adı Saatlı məhəlləsinin adından götürülmüşdü. Bir zamanlar bu məscidin yerində başqa bir məscid var idi ki, dahi şair Molla Pənah Vaqif onun nazdında fəaliyyət göstərən məktəbdə dərs deyir. Saatlı məscidi bütün məhəllə məscidləri arasında an gözəli idi. Məharətli yapma, vitraj pəncərələr, taxta oymalar və hündür minarə namaz vaxtı müsəlmanların qəlbini nurlu düşüncələr və xeyirxah hissələrlə doldururdu.



MALİBƏYLİ MƏSCİDİ

Doqquz günbəzli və bir minaralı Malibəyli məscidi XVIII əsrədə Şuşanın yaxınlığında yerləşən Malibəyli kəndinin mərkəzində inşa edilmişdi. Günbəzlərə dayaq verən sütunlar gözəl oymalarla bəzədilmiş, divarlaraya naxışlar həkk edilmişdi. Malibəyli məscidi Qarabağın əvəzsiz tarixi memarlıq abidələrinən biridir.



GÖVHƏR AĞA MƏSCİDİ

Azərbaycanlılar bütün dövrlərdə Allaha bağlı insanlar olublar, islam qanunlarına ciddi riyat ediblər. Buna görə də Qarabağ xanı Pənahəli xan Şuşa qalası inşa edilərkən inşaatçıların və ilk şəhər sakinlərinin gündə beş dəfə uca Allaha dua edə bilməsi üçün qamışdan müvəqqəti məscid tikdirilmişdi. Pənahəli xan vəfat etdikdən sonra oğlu İbrahimxəlil xan həmin məscidin yerində əhəng daşından cüümə məscidi inşa etdi. Uzun illər sonra tikdirmək qararına gəldi və bunun üçün məşhur Şuşa memarı Kərbəlayı Səfi xan Qarabağıya üz tutdu. Beləliklə, XIX əsrin əvvəllərində Şuşada "Yuxarı Gövhər Ağa Məscidi" adlanan iki yüksək ikinci Qarabağ xanının qızı heyəratımız bir qadın idi. O güzel şeirlər yazmış, kitabxana üçün kitabşüslərinin "Aşağı məscid" adlandırdığı daha bir böyük cüümə məscidi tikdirmişdi. Onu da deyim ki, Gövhər Ağa məşhur Azərbaycan şairi Xurşidbanu Natavanın xalası idi. Şuşada cüümə məscidlərindən əlavə, mütləq şəhərin hər məhəlləsinin öz kiçik məscidi də var idi. Onların çoxu Şuşa memarı Kərbəlayı Səfi xan Qarabağı tərəfindən inşa edilmişdi.



MUSİQİ

Azərbaycan əhalisinin əksəriyyəti musiqi istedadına malikdir – kimi oxuyur, kimi rəqs edir, kimi musiqi bəstələyir və musiqi alətlərində ifa edir. Bu musiqili ölkədə Şuşa xüsusi yer tuturdu, çünki burada yaşayan bütün insanlar ya oxuyur, ya da hər hansı musiqi alətində çalmağı bacarırdılar! Şuşada hər zaman və hər yerdə musiqi səsləndirdi – bayram günlərində Xan sarayında, sadə şüşəlilərin evlərində, məclislərdə, meydanlarda, küçələrdə, bazarlarda, zorxanada, Cıdır düzündə, Qarabağ atları belə "Koroğlu"dan səslənən döyükən bir melodiyani eşidən kimi yerlərindəcə donub qalırdılar! Təcəübülli deyil ki, Şuşada hər zaman musiqi alətləri hazırlanıyan görkəmli ustalar yaşayıb-yaratmışlar. Onların bacarıqlı əlləri ilə hazırlanan tarlar, sazlar, kamançalar, udlar, qanunlar, dəfələr, balabanlar və bir çox digər alətlər Azərbaycanın bütün guşələrinə, hətta digər ölkələrə belə gedib çatırdı.



MƏDƏNİ HƏYAT

Şuşa hər zaman incasənətin və elmin inkişaf etdiyi şəhər olmuşdur. Musiqişunas Firdun Şuşinskiinin yazdığı kimi, XIX əsrin sonunda Şuşada 95 şair, 22 musiqişunas, 38 xanəndə, 16 rəssam, 5 astronom, 18 memar, 16 həkim və bir çox digər vacib, lazımlı peşə sahibləri yaşayırırdı. Şuşada daim ədəbi və musiqi məclisləri keçirilir, məktəblər işləyir, tamaşalar qurulur, sənətkarlar sarayların divarlarında rəsmələr çəkir, kitablar üçün miniatürlər yaradır, musiqicilər Qarabağ müğəm məktəbini kamillaşdırırdılar. Məhz bu səbəbdən Şuşa əhalisi də, ümumilikdə bütün azərbaycanlılar da hər zaman Şuşanı qürur hissi ilə "Qarabağın tacı" adlandırdırlar.







MƏKTƏBLƏR VƏ MƏDRƏSƏLƏR

Şuşada Azərbaycanın digar şəhərləri ilə müqayisədə savadlı insanlar çox idi. Hər bir Şuşa məscidində oğlan və qızların təhsil ali bildikləri məktəb var idi. Düzdür, şüşalılar qızların daha çox evdə oxumasına üstünlük verirdilər. Lakin bununla belə, savadlı olmalarına çalışırdılar. Böyük cümə məscidlərində müsəlman universitetləri – mədrəsələr açılmışdı.

Uşaqlar məktəbdə Quran, arəb və fars dilləri, islam tarixi, həssab və digər elmləri öyrənirdilər. Məktəbi yaxşı bitirənlər mədrəsəyə daxil olurdular. Şuşadakı an nüfuzlu mədrəsə "Gövhəriyyə" sayılırdı. Bu mədrəsa "Gövhər Ağa" adlı böyük cümə məscidinin nəzdində yerləşirdi.



$$g'(x)dx = \int_a^{g(b)} f(t) dt = \boxed{ }$$

AVROPA TIPLİ MƏKTƏBLƏR

XIX əsrda Şuşada Avropa tipli məktəblər meydana çıxdı. 1826-ci ildə şəhərdə Yevangelist cəmiyyətinin bir məktəbi açıldı. Uşaqlar burada alman dilində təhsil alırdılar. 1830-cu ildə Şuşada rus, Azərbaycan və fars dilləri, riyaziyyat, tarix, coğrafiya və islam hüququ (şəriət) dərslerinin keçirildiyi bir məktəb da açıldı. 1874-cü ildə faaliyyətə başlayan şəhər məktəbində isə Şərqi dillərdən başqa, fransız dili keçirilir, elm lərindən isə əlavə olaraq handəsə, fizika, rəsm, nağmə, gimnastika tədris edildi. Bir neçə il sonra bu məktəbdə musiqi sinifi da açıldı. Bu məktəb o illər üçün çox müasir idi – siniflərdə müxtəlif avadanlıqlar, mineral kolleksiyaları, bir çox coğrafi xəritələr, musiqi alətləri və böyük kitabxana var idi.

Bir çox məşhur şüşalılar – Səfəralı bay Vəlibəyov, Hüseyn bay Rüstəmbəyov, Fərrux bay Vəzirov, Mir Möhsün Nəvvab, Camal bay Fətəlibəyov, Xurşidbanu Natəvan, Fətəli Mirzə Qacar bu cür yeni məktəblərin açılışında fəal iştirak etmişdilər. 1884-cü ildə Şuşada Müqəddəs Məryəm məktəbi açıldı və Şuşa qızları ilk dəfə olaraq Avropa təhsili almaq fırsatı əldə etdilər. 1896-ci ildə isə rus-Azərbaycan məktəbinin açılışı oldu. Məktəb üçün yeni böyük bir bina tikildi. Zülfüqar bay və Üzeyir bay Hacıbəyli, Yusif Vazir Çəmənzəminli, Mirzə Xosrov Axundov və digər gənc şüşalılar bu məktəbin məzunları oldular.



XURŞİDBANU NATƏVAN

Məşhur Azərbaycan şairəsi Xurşidbanu Natavan Qarabağ şahzadəsi idi. Ailenin tək qızı və xan nəslinin son nümayəndəsi olduğu üçün onu "tənha inci" adlandırmırlar. Sada şüşələr xeyirxah ürəyinə görə Xurşidbanuya nəvazılış "xan qızı" deyirdilər. Şahzadə dəbdəbəli hayat sürə, səyahət edə, ziyaflarla qosula, zinat əşyaları və gözəl geyimlər alda edə bilirdi. Lakin Xurşidbanu hələ gənc yaşlarından biliyə can atıldı. O, ala təhsil almışdı. Doğma Azərbaycan dilindən başqa, arəb, fars və rus dillərini mükəmməl biliirdi. Ədəbiyyatda və musiqiyə yaxşı boləd idi. İncasənəti, rassamlığı, xalçaçılığı öyrənir, yaxşı şahmat oynayardı.

Xurşidbanu həyat yoldaşını erkən itirmişdi, amma kədər onu sindirməmişdi. O, uşaqların böyüdürlər və nəhəng mülküni idarə edirdi. Məhz Xurşidbanu atasının at zavodlarını bərpa etdi, yeni Qarabağ atları yetişdirdi və insanlara kömək etmək üçün tibbi öyrənməyə başladı. Ancaq Xurşidbanu on çox poetik istədədi ilə tamurdu. O zamanlar Şuşada bir çox istedadlı şairlər və musiqicilər yaşayırıdı. Daim adəbi və musiqili məclislər keçirilirdi. Xurşidbanu bütün Azərbaycanda məşhur idi. Fransız yazılışı Aleksandr Duma Dürəm Azərbaycanda səyahəti zamanı Qarabağ sahəzadəsinin ağlinə, istedadına və gözəlliyinə heyran qalmışdı. Natavan doğma Şuşa üçün çox şey etmişdi - su kəməri çəkdirmiş, geniş park yaratmış, məktəb və müxtəlif binaların inşasına böyük vasait bağışlaşmışdı. Xurşidbanu ona müraciət edən hər kəsa kömək edirdi. Buna görə də vəfat etdikdə onu son mənzilə bütün Şuşa camaati yola saldı. Xan qızının tabutunu insanlar Ağdamdakı "İmarat" adlı ailəvi xan qəbiristanlığında qədər neçə kilometrlərlə yolu əllərində aparıdalar.

Bu günə qədər şairlər Natavanın şeirlərindən ilham alır, ədəbiyyat həvəskarları isə onun qeyri-adı səmimi misralarını təkrar-təkrar oxuyurlar.




MOLLA PƏNAH VAQİF

Şuəsədə bu şəhərə şöhrət gətirən çox möhtəşəm insanlar yaşayıblar. Onlardan biri də Azərbaycanın böyük şairi və Qarabağ xanlığının ilk vaziri Molla Panah Vəqifdir.

Vaqif çox yaxşı təhsil almışdı: o, fars və ərəb dillərini, riyaziyyatı, astronomiyani, memarlığını, musiqini biliirdi.

Vaqif Şuşaya köçdükdən sonra şəhərdə bir məktəb açdı. Çox keçmədi ki, bu mükəmmal müəllim və istedadlı şairin sorğu atası Pənahəli xanın ölümündən sonra Qarabağ xanı olan İbrahimxəlilə çatdı. İbrahimxəlil Vaqifi sarayına davat etdi və uzun söhbətdən sonra ona xanın vaziri olmağı təklif etdi. Molla Pənah Vəqif Şuşa üçün çox işlər gördü - riyaziyyat və memarlıq mütəxəssisi olaraq xanın sarayının, qala divarlarının, yaşayış evlərinin tikintisində rəhbərlik etdi, gözəl diplomat kimi dövlətin idarə edilməsində böyük rol oynadı. Vəqif gözəl şeirlər yazan bir şair kimi hələ öz dövründə də məşhur idi.



Mən cahan mülkündə mütləq, doğru halat görmədim,
Hər nə gördüm, ayri gördüm, özgə babət görmədim.
Aşinalar ixtilatında sadaqət görmədim,
Bütü iqrarı imanı dəyənat görmədim,
Bivəfədan lacərəm təhsili-hacət görmədim.

BƏHMƏN MİRZƏ QACARIN SARAY KOMPLEKSI

Bəhmən Mirzə Qacar məşhur türk sülaləsi olan Qacarların nümayəndəsi idi. O, İranda çox varlı və küber bir ailədə anadan olmuşdu. Bəhmən Mirzə fars şahzadə olduğu üçün Tehran qubernatoru vəzifəsini icra etmiş, İranın feldmarsalı olmuş və fars şahının iradəsi ilə Azərbaycanı idarə etməyə başlamışdı. Ancaq siyasi hadisələrə görə onun hayatı sonradan dayışdı. O, İranı tərk edib Bakıya gəldi.

Bəhmən Mirzə bir müddət Şamaxıda və Tiflisdə yaşadı, sonra Şuşaya köçdü. Onun ailası tezliklə Bəhmən Mirzənin zəngin kitabxanasından ibarət böyük bir yüksək İrandan Şuşaya gəldi. Bəhmən Mirzə ailəsi və coxsayılı qulluqları üçün bu şəhərdə böyük bir saray kompleksi tikdirdi – ikimərtəbəli ev, bir neçə kiçik ev, atlar üçün tövlələr, anbarlar, mətbəxlər, uşaqları üçün məktəb, kitabxana, məscid və hamam.

Bəhmən Mirzə Qacar yalnız şahzadə və zengin adam deyildi. O, yaxşı təhsil almış asıl alim kimi tarix, etnoqrafiya və coğrafiya mövzusunda bir çox kitabların müəllifi olmuşdur. Bu gün Bəhmən Mirzənin əvəzsiz kitabxanasının bir hissəsi Azərbaycan Əlyazmalar İstututunda saxlanılır.

Çoxlu uşaq sahibi olan Bəhmən Mirzə Qacar böyük və ləyakəti bir nəslin qurucusu idi. Bu nəslin davamçıları arasında Azərbaycan akademiki və kimyaçısı Toğrul Şahataxtinski, müsəlman Şərqində ilk balet olan "Qız qalası"nı yazmış görkəmləi bəstəkar Əfrasiyab Bədəlbəyli də vardır.



ÜZEYİR HACİBƏYLİ

Dahi bəstəkar, görkəmləi pedaqqoq, böyük şuşalı Üzeyir Hacıbəyli Avropa və Azərbaycan müsəlman operasının, Azərbaycan himniinin, operettalarının, o cümlədən "O olmasın, bu olsun" və "Arşın mal alan"ın və bir çox musiqi eserlerinin müəllifi kimi tanınır. Yüz ildən çoxdur ki, Üzeyir Hacıbəylinin musiqisi dönyanın opera teatrlarında və ən yaxşı konsert sahnələrində səsləndirilir. 1959-cu ildə Şuşada Üzeyir Hacıbəylinin ev muzeyi açılmışdır. Burada dahi bəstəkarın hayat və yaradıcılığı ilə əlaqəli iki minə yaxın eksponat toplanmışdır.



"ARŞIN MAL ALAN"

25 sentyabr 1913-cü ildə Zeynalabdin Tağıyev teatrında Üzeyir Hacıbəylinin operettasının premyerası baş tutdu. "Arşın mal alan" adlanan operettanın uğuru o qədər böyük idi ki, tezliklə o, bir çox dillər - rus, gürcü, ukrayna, belarus, polyak, ingilis, fransız, türk, hətta çin dillərinə tərcümə olundu! "Arşın mal alan" Sankt-Peterburq, Moskva, Paris, Nyu-York, London, Vyana, Berlin, Ankara, Qahirə, Varsava, Sofiya və Pekində sahnəyə qoyuldu. 1916-ci ildə isə ilk dəfə "Arşın mal alan" filmi çəkildi. Şuşada anadan olan dahinin musiqisi bütün dünyarı fəth etdi. Operetta bu gün də müxtəlif ölkələrin tamaşaçlarını sevindirir.





BÜLBÜL

Şuşalılar Murtuza Məşadi Rza oğlu Məmmədovu misilsiz səsinə görə Bülbül adlandırmışdır. Bülbül Şuşanın bir çox sakini kimi, böyük musiqi istedadına və ecazkar səsə malik idi. Bakıdakı konservatoriyanı bitirdikdən sonra o, İtaliyaya getdi və burada La Skala opera teatrında italyanlı müslümlərdən dərs aldı. Bülbül Üzeyir Hacıbəyli, Niyazi, Müslüm Maqomayev, Sergey Raxmaninov, Cakomo Puçini, Cüzepp Verdi, Qara Qarayev kimi bəstəkarların operalarında partiyaları uğurla ifa edirdi. Dahi opera müğənnisinin doğma şəhəri olan Şuşada Bülbülə büründən büst qoyulmuş və onun adını daşıyan ev-muzey yaradılmışdır. Bülbül gözəl bir musiqiçi, bəstəkar, müğənni, sənətçi və səfir Polad Bülbül oğlunun atasıdır.

MƏCID BEHBUDOV

Görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudovun atası Məcid Behbudov Qarabağ muğam məktəbinin maşhur xanəndəsi idi. O, Şuşada anadan olmuşdu. Kiçik Macidin ışaqlıqdan qeyri-adi vokal istedadına malik olmasına baxmayaraq, atası oğlunu musiqi təhsilini almasına istəmirdi. Ona görə də oğlu onun mağazasında işləyirdi. Ancaq həttə belə bir "musiqisiz yerdə" belə Macid çıxış yolu tapdı. O, mağazada Şuşada populyar bir mahni ilə alicilara söslənirdi: "Arşın mal alan". Alıcılar Macidin səsini o qədər heyran olmuşdular ki, onu müxtəlif yığıncaqlarda çıxış etmaya çağırırdılar. Sonra Behbudovlar ailəsi Tiflisə köcdü. Ancaq orada da Məcid musiqi ilə məşğul olmağa davam etdi. Konsertlərdə mahnmərlər oxudu, vallar yazdırdı, Üzeyir və Zülfüqar Hacıbəylinin opera tamaşalarında iştirak etdi.



Beləliklə, Şuşaya kiçik səyahətimiz başa çatdı... Bu ecazkar şəhərdə baş vermiş bütün tarixi hadisələrdən və yaşamış görkəmli insanlardan bəhs etmək üçün çox belə kitablar yazılmalıdır. Balaca dostlarım, istərdim ki, bu işi siz tamamlaya, qədim və gözəl Şuşa haqqında öz kitablarınızı yazasınız. Qarşıda isə bizi yeni səyahətlər gözləyir. Çünkü Azərbaycanda öz hekayələri və rəvayətləri olan hələ çox şəhər var...

ŞUŞALILARIN, ŞUŞALI AİLƏLƏRİN NÜMAYƏNDƏLƏRİNİN VƏ BU GÖZƏL MƏKANA CƏLİB İSTEDADLARINI BU ŞƏHƏRƏ HƏSR ETMİŞ İNSANLARIN SİYAHISI:

İslam Abdullayev (1876–1964), xanəndə

Ağabəyim ağa Ağabacı (1780–1832), şairə, fars şahı Fətəli şahın hayatı yoldaşı

Əhməd bəy Ağayev (1869–1939), şərqşünas, maarifçi, siyasətçi, Sarbonna Universitetinin məzunu

Sürəyya Ağaoğlu (1903–1989), türk yazıçısı, hüquqşünas, Türkiyənin ilk qadın vəkili

Əhməd Ağdamski (1884–1954), opera müğənnisi

Süleyman Ələsgərov (1924–2000), bəstəkar, dirijor

Əbülfət Əliyev (1926–1994), müğənni

Fikrət Əmirov (1922–1984), bəstəkar

Əbdürrəhim bəy Haqverdiyev (1870–1933), yazıçı-dramaturq

Süleyman Sani Axundov (1875–1939), yazıçı

Zakir Bağırov (1916–1996), bəstəkar

Əfrasiyab Bədəlbəyli (1907–1976), bəstəkar, dirijor

Fərhad Bədəlbəyli (1947), pianoçu

Şəmsi Bədəlbəyli (1911–1986), rejissor

Məcid Behbudov (1870–1945), müğənni

Rəşid Behbudov (1915–1989), müğənni

Bülbül (1897–1961), müğənni, SSRİ Xalq artisti

Bülbülcan (1841–1927), xanəndə

Polad Bülbülüoğlu (1945), müğənni, bəstəkar, artist

Molla Pənah Vəqif (1717–1797), şair

Aşıq Valeh (1776–1834), şair

Nəcəf bəy Vəzirov (1854–1926), yazıçı-dramaturq

Ceyhun Hacıbaylı (1891–1962), etnoqraf, linqvist

Zülfüqar Hacıbaylı (1884–1950), bəstəkar

Soltan Hacıbaylı (1919–1974), bəstəkar

Üzeyir Hacıbaylı (1885–1948), bəstəkar, dirijor, musiqişünas, publisist

Hacı Hüsnü (?–1898), müğənni

Həmidə Cavanşir (1873–1955), maarifçi, xeyriyyəçi

Mirzə Camal Cavanşir (1773–1853), tarixçi

Qasim bəy Zakir (1784–1857), şair

Lətif İmanov (1922–1980), fizik

Elçin İskəndərzadə (1964), şair

Bəhman Mirzə Qacar (1810–1883), alim

Sürəyya Qacar (1910–1992), opera müğənnisi

Fatma xanım Kəminə (1840–1898), şairə

Usta Qəmbər Qarabağı (1830–1906), rəssam

Çəlal Qaryagdi (1914–2001), heykəltərəş

Cabbar Qaryağdıoğlu (1861–1944), xanəndə

İntiqam Qasimzadə (1942), ssenarist, tənqidçi

Lətif Kərimov (1906–1991), rəssam, xalçaşünas

Firidun bəy Köçərli (1863–1920), adəbiyyatşünas, musiqişünas

Xarrat Qulu (1823–1883), müsiqiçi, Şuşada ilk musiqi məktəbinin banisi

Keçəcioğlu Məhəmməd (1864–1940), xanəndə

Cavanşir Məmmədov (1915–1997), türkman ssenaristi və operatoru

Mehdi Məmmədov (1918–1985), rejissor, SSRİ Xalq artisti

Xudadat bəy Məlik-Aslanov (1879–1935), alim, ADR-in rabitə naziri

Mir Möhsün Nəvvab (1833–1918), rəssam, şair

Xurşidbanu Natəvan (1832–1897), şairə

Niyazi (1912–1984), dirijor, bəstəkar

Məhbubə Paşayeva (1913–1970), opera müğənnisi

Aşıq Pəri (1811–1847), şairə

Qurban Pirimov (1880–1965), müsiqiçi

Sadıxcən (1846–1902), tarzən, Azərbaycan tarının yaradıcısı

Məhluqə Sadıqova (1917–2003), aktrisa

Lətif Səfərov (1920–1963), rejissor

Validə Tutayuq (1914–1980), alim, ilk azərbaycanlı qadın akademik

Məşadi Məmməd Fərzalıyev (1872–1962), xanəndə

Mirzə Rəhim Fəna (1844–1931), şair

Yusif Vəzir Çəmənzəminli (1887–1943), yazıçı

Qəmər bəyim Şeyda (1881–1931), şairə, dramaturq

Barat Şəkinskaya (1914–1999), aktrisa

Seyid Şuşinski (1889–1965), xanəndə

Xan Şuşinski (1901–1979), xanəndə

İdeya müəllifləri: Tahirə Əfəndiyeva Bəhrəm Bağırzadə
Mətn: Leyla Abdulina
Azərbaycan dilinə tərcümə: Cünel Sultanova
Layihənin koordinatoru: Nərimənə Bağırova-Hacıyeva
Nəşriyyatın direktoru: Sevil İsmayılova
Redaktorlar: Azer Məmmədizadə Nərgiz Cabbarlı
Dizayn: Oleg Reutski
Üz qabığının tərtibatı: Zaur Abdullazadə

Konsultantlar: Sakit Məmmədov Nəriman İmaməliyev
Rahib Azəri Fuad Axundov
Fotoqraflar: Aleksandr Avqustинov İsay Rubençik
Bahadur Cəfərov Aleksandr Mişon Dmitri Yermakov
Kamran Mənsurov Kərim Abbasov
Rəssamlar: Mahir Qafarov Ramin Həsənəlizadə Fidan Axundova
Texniki Redaktor: Sevinc Yusifova

Müəllif kitabın hazırlanmasında yaxından iştirak edən her kəsa öz dərin minnətdarlığını bildirir.

Etdiyiniz köməyə görə Allah siz mükafatlandırırsın!

Bütün hüquqlar qorunur.

Подписано к печати: 28.10.2020. Офсетная печать.
Физических печатных листов 4. Заказ 20429. Тираж 1000.

♦ Navigator



Представленный готовый файл отпечатан в типографии ОАО «Шарг-Гарб»,
AZ1123, Баку, ул. Ашагы Алексея, 17.
Тел.: (+99412) 374 83 43
(+99412) 374 73 84



qorod.blog

yenicag.ru



Əziz qızlar və oğlanlar! Mən sizə bu kitabda hər zaman Azərbaycanın cənə olmuş şəhər - qədim Şuşa haqqında danışacağam. Birlikdə onun tarixini öyrənəcək, qədim qalaya baş çəkəcək, Qarabağ xanlarının sarayını, uca qala divarlarını görəcək və müxtəlif muzeyləri ziyarət edəcəyik. Şuşanı həm də Azərbaycanın ən musiqili şəhəri adlandırılar, çünki bir çox məşhur bəstəkar, müğənni və musiqiçilər məhz burada anadan olmuşlar. Müğam məktəbi də Şuşada yaranmışdır. Qafqazın ən yaxşı xalçıları burada toxunur, musiqi alətləri bu şəhərdə düzəldilir, zəngin rəsm və şəbəkə ilə bəzədilmiş gözoxşayan evlər bu gözəl məkanda tikilirdi. Şuşada o qədər maraqlı şeylər var ki... Şübhəsiz, siz ecəzkar xaribülbüл çiçəyinin bitdiyi bu şəhəri sevəcəksiniz.

Sizin Bəhram əminiz

+6